



Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi

(əvvəl ötən nömrədə)

...Hələ Azərbaycanda ele evlər var ki, Dədə Qorqud onların qapılarını açmayıb, onların kitab rəflərində "Dədə Qorqud dastanı" yoxdur. Biz o zaman babaşarımızın, türk aċadılarımızın osil övladı olmağa layiq olacaq ki, "Dədə Qorqud dastanı" həm həqiqi, həm də məcazi mənada bütün Azərbaycanlı evlərinin sakini olsun, ailə üzvü olsun. Yəni, bu "Kitab" hər evda olsun, hər ailədə onu oxusular və hər ailə öz yetirmələrini onunla təbiyə etsin..." Tofiq İsmayılov oğlu Hacıyev (1936-2015), dilçi-alim, AMEA-nın akademiki, Türk Dil Qurumlarının həqiqi üzvü, f.e.d., professor, emakdar elm xadimi.

Urmija gölü hövzəsində Böyük Qafqaz dağlıq silsiləsinədək, Güney Qafqazın Kür və Araz çaylarının orta-aşağı axarlarında, qapalı Xəzər denizinin qərbi sahilində e.e. I minillikdə qəbile-tayfa, eləcə də iki dövlət ittiqafları timsalında mövcud olmuş Bütöv Azərbaycanının tarixi-coğrafi serhəd hündürlərinin ilk olaraq epo-dastan təsviri (qədim yunan-roma alimləri və coğrafiyasunaları Ksenefontun (e.e.V asr), Herodotun (e.e. 484-425-ci iller), Strabonun (e.e.63-24-cü iller)...eserləri ("Anabasis" (və ya "On minin geri çəkilməsi"); "Tarix"; 17 hissədən ibarət "Coğrafiya" eserinin 11-ci hissesi...) və xəritələri (K.Ptolomeyi xüsusiyyət-100-170-ci iller) nezərə alınmaqla) kimi elmi-nezəri deyer kəsb edən "Kitabi-Dədə Qorqud" boyları sırasında I - "Dirse xan oğlu Buğac xan boyu" həm də Qərbi Azərbaycanının zengin təbiətinin salnaməsi kimi qeyd edilmişdir.

Bu boyda adı çəkilən Oğuz ellərinin öndər hakimlərindən olan Bayandur xanla, Dirse xanla, Buğac xanla bağlı antropotoponimlərin ("Bayan", "Bayandur", "Buğaclıq")... Zəngibər, Dərəleyəz, Şörəel mahallalarında tarixən təşəkkül tapması, hadiselerin cəreyan etdiyi coğrafi məkanlara ("yaylaqlardan on qoyun ver", "qaytaban-dan (dəvə saxlanılan yer-Q.Y.) qızılı dəvə ver bu oglana"...), landşaft-relyef vahidlərinə ("çilpaq yatan Ala dağdan söz-sov adlayıb keçər", "köksü gözəl dağa ov çıxdı"...), təbiət coğrafi bölgələrə ("İç Oğuz", "Qalın Oğuz", "qalın kafir elləri")... uyğun gelən orotoponimlərin mövcudluğu dastan dilinin tarixi-coğrafi məlumatlardan əzx olunduğunu göstərir.

"Dəvə" adı ilə başlayan zooto-

ponimlərin Qərbi Azərbaycanda geniş yer almazı heç də tesadüfi deyil. Elə Göyçə mahalında Dəvəaxur kəndində dəvələrin qışda saxlandığı yerin, tələlərin yurduna 1960-ci illərdən qalırıdı...

Göyçə gölünün şimal-şərq və şimal-qərbi hissələrində de Dəvəaxur və Dəvəboynu dağları, Dərəleyəz dağlıq silsiləsinin qərb yamaclarında dağ aşırımı-Devegözü... topominlərinin tarixi Kitabin tarixinə dən qədimdir.

dağının ətəyindəki Gözeldərə kəndi (başqa adı Kiçikli, 1918-ci ildə kökenli əhalisi qovularaq evlərinin Qars vilayətlindən sürülen haylar yerləşdirildi, adını dəyişib "Var-danik" qoyublar), Ağrıdağ düzündə Gözeldərə kəndi (bu yurdadda 1918-ci ilin eyni qanlı olayı baş verib, indi "Qəxzadzor" adınlı), Dərəleyəz dağlıq hövzəsində 30 km uzunluğunda Gözeldərə (eyniadlı çay da axır) vadisi, Zəngibər mahalında Gözeldərə

nəgəzur, Ağbabə, Şərqi Goyçə... dağlıq silsilələrinin zirvelərində, yamaclarında, qayalarında... indi mütqəddəsliyini, saflığını... qoruyub saxlamaqdadır, erarangiz təbiətimiz bir parçası kimi... Zəngibər vadisində Buzxana kəndi (başqa adı Ağcaqışlaq) kimi...

Dərəleyəz mahalının Paşalı nahiyyəsinin Mərətus və Köçbəy kəndlərinin arasında Dibler dağının Buzxana zirvəsi qayalı, kollu-koslu çəmenlikdir. Mərətus

kəndinin əhalisi 1918-ci ilin qanlı hückumətlərindən sonra Osmanlı Türkiyəsi ərazisine keçmiş, kənd isə dağılmışdır.

Qərbi Zəngibərən Qarakiləsə nahiyyəsinin Buğacılıq kəndinin əhalisi 1905-1906-ci illərdə quldur haydaşnak silahlılarının aramsız basqınlarına, qətl və qarətlərinə məruz qaldırdan bu kənd tamamilə yox olmuşdur. "Buğa" kök təkibində əmələ gələn toponimlər Sürmeli qəzasında dağ ("Buğa-

"Kitabi-Dədə Qorqud" dastanında Qərbi Azərbaycan təbiəti...

Vədi nahiyyəsinin Haçaparaq kəndi də eyni mənənə ifade edir ("dəvə hürgüclərinə oxçar dağların arasında yerləşən kənd"), 1880-ci il "Qafqaz haqqında məlumat toplusu"nda göstərilib ki, 1873-cü ildə bu kənddə 99 həyat, 756 nəfər Türk-Müsləman əhalisi olub, 1912-ci ildə isə 1010 nəfər ("Qafqaz təqvimini"nin məlumatı). 1935-ci ildə kəndin adı "Zəhmət", 1991-ci ildən sonra "Xaçpar" qoyulub. SSRİ Nazirliyə Sovetinin 23.12.1947-ci il tarixli 4083 nömrəli qərarı ilə Haçaparaq kəndinin əhalisi məcburi olaraq Kür-Araz ovalığına köçürülmüşdür.

Bu bölgədə Dəvəgözü çayı axır (ibtidai insan sürüsü "Uxtuakunk" deyir). Dərəleyəz mahalında Dəvələn kənd-qışlaq, XIX esredək mövcud olmuşdur.

Vedibasar-Zəngibərə hövzəsində, Ağrıdağ düzündə, İrəvan şəhərindən 48 km cənub-şərqi tərəfdə yerləşən Dəvələn kəndində (eləcə də qonşu Türk-Müsləman kəndlərinə) birləşmiş rus-hay qüvvələri 1828-1829-cu illerde Cənubi Azərbaycandan (çar I Nikolayın (1796-1855) 21.03.1828-ci il tarixli fermanı esasında) və Osmanlı Türkiye-i ərazisindən (Ədirne sülh müqaviləsinin (14.09.1829-cu il) şartlarına görə) hayköçü sürürlüb, bu yaşayış məntəqəsi 1975-ci ildə "Ararat" adlanıb.

I boyun təbiət təsvirləri xüsusi yer adlarını nişan verir - "köksü gözəl dağla..." və ya "...çilpaq yatan Ala dağ..." - təbiət coğrafi bölgələrə ("İç Oğuz", "Qalın Oğuz", "qalın kafir elləri")... uyğun gelən orotoponimlərin mövcudluğunu dastan dilinin tarixi-coğrafi məlumatlardan əzx olunduğunu göstərir.

Pembek dağlıq silsiləsində, Zəngibərən Gözeldərə kəndi (Van gölünə Gözeldərə çayı töklür), Şörəel nahiyyəsindəki Gözeldərə



dağ"), Mehri nahiyyəsində yaşayış məntəqəsi ("Buğavar") və qış otlaq sahəsi ("Buğakar"), Dağ Borçalıda dağ zirvesi ("Buğalepa")... Dastan dilinin millimənəvi izi kimi coğrafi ünvan hüququ qazanmışdır, miniliklər boyunca, tarixi keçmişimizdən üzü bəri, həm də yurdumuzun odunu-ocağıını qoruyub saxlamışdır...

Göyçə gölü yaxınlığında Toğluca kəndinin cənub-qərbində Ocaq dağı sakral-irfanı dəyeri ilə maddi-tarixi irs keçmişini yaşayıb, kon-

din dünya görmüş yaşı sakinlərinin - Əmirvar Hüseyin oğlu Hüseyinovun (1911-2006), İsaq İsmayılov oğlunun (1911-1986), Hüseyin Oruc oğlunun (1934-2007)... bildirdiyinə görə bu dağın günbatan yönündə, Göyçə gölünə tərəf, Uzundərə çayı (bu çay Göyçə gölünə töküür, uzunluğu 7-8 km-dir) boyunca (kəndin cənub-qərbində) uzanan Qızılıyətəpəde Bayandur xanın qəbrsi var... bu yerdeki əski yur-oçaq yerləri 1926-ci ildə qalırıdı...

(ardı növbəti saylarımda)

R.S. Şərif-Dərəleyəz mahalının Paşalı kəndinin kökenli əhalisi 1918-ci ildə haydaşnak quldurun tərəfindən qovulmuş, onların evlərində Osmani Türkəsiyindən köçürülen hay sürüyü yerləşdirilmiş, nahiyyə mərkəzi kimi bu kənd 1935-ci ildə Əzizbəyov rayon mərkəzi olmuş, 1991-ci ildən "Vayk" adlanır.

(Yazının hazırlanmasında hələ Qərbi Azərbaycanın Paşalı nahiyyəsinin Köçbəy kənd sakini Kirmən Məməş oğlu Xanlarovun (1947), Qaraqoyunu nahiyyəsi, Toğluca kənd sakini Kamran Mehralı oğlu Qasımovun (1961) və Qapan nahiyyəsi, Yuxarı Pürülü kənd sakini İsmayılov Gencali oğlu Əhmədovun (1969) məlumatlarından istifadə olunmuşdur.)

kəndi 1918-ci ildən sonra yer üzündə silinmişdir, Gümrä şəhəri yaxınlığında Gözeldərə kəndinin 200 nəfər dinc sakini kənd məscidi 1918-ci ildə amansızlıqla yandırılmışdır, A.Ozyanın və Q.Nijdenin quldurları tərəfindən, Göyçə gölünün şimal-şərq hissəsində Gözeldərə dağ yaylaq obalarının yurd-oçaq yeri... Oğuz elətinin igidlərinin ruhunu yaşıdan doğma coğrafi məkanlarımızdır, yerlərimizdir.

"...çilpaq yatan Ala dağ" çox güman ki, Alagöz dağını (4090 m) nişan verir, Qərbi Azərbaycanın ən uca zirvesidir. Bu silsili dəvə çəmənləkləri ilə örtülüdür ("çilpaq" mənası görünen uca yerlərində meşə örtüyünlər olmamasına işarədir, amma ətərlərində meşə massivləri vardır), şərqdən qərbe tərəf 40 km, şimaldan cənuba isə 30 km məsafədə uzanır.

Təbiət mənzərlərinin müxtəli təçhəblərlə ("qara yallı gözəl Qazlıq atı...", "azığın dlinli kafırlar...") təsvir ediləməsine rağmen "qalın Oğuz elləri" üz tutmaq istəyi bir daha Dastan hadiselerinin Qərbi Azərbaycanda cəreyan etməsinə, toponimlərinin Oğuz-Səlcuq mənşəyinə tarixi bir sübutdur.

"Qarı-buzu erməyen Qazlıq dağ" Basarkeçər, Dərəleyəz, Zə-

kəndi Naxçıvan diyarının Biçənek aşırımına, Batabat gölünə, Kükü, Biçənek...kəndlərinə 8-10 km-lük məsafədə idi. Köçbəy kəndinin quzeyindəki Qısrı dağında, Cul aşırısında da illərlə qalaqlanmış qar-buz yığınları, topaları qalırıdı.

Göyçə gölünün şimal-şərq hissəsində, Qaraqoyunu nahiyyəsinin Toğluca kəndinin şimal-şərqindəki (7-8 km aralı) Kirgit dağının qoyunda Kerbelayı Əsədin yaylaşındadır, "Giğî dərəsi"nin başlanğıcında, Qazangöl dağında (Zəngibər dağlıq silsiləsinin şərqi yamacında), Qapalı nahiyyəsinin Yuxarı Pürülü kəndinin şimal-qərbində, Dərəmezur çayının mənbəyində, Çiləderəsi boyunca - Qonçalı və Qırıxlər dağlarında, Oyuq yaylaşında da... daim qar örtüyü-buz yüksək qalmışdır.

"Dirse xan oğlu Buğac xanın boyu"nda Oğuz bayılernin igidlərinin adları çəkilir-Bayandur xan, Dirse xan, Buğac xan... və bir çox antropotoponimlər bu adılla mənələnib, qədim Oğuz ellərində...

Qərbi Azərbaycanın Qarakiləsə nahiyyəsinin Bayandur kəndi antropotoponim kimi Oğuz tayflarının adını yaşadır, 1959-cu ildə sonra "Vaqatlı" adlanır.

Şörəel mahalindəki Bayandur